



■ Orxan Saffari

Azərbaycan ədəbiyatında tarixi romanlar da-ha çox müstəqillik illərində yazılmaya başladı ki, bunun da müəyyən səbəbləri vardır. Məsələn, müstəqillikdən əvvəl baş vermiş qanlı faciələr və s kimi bir sıra proseslər, sözsüz ki, ədəbiyyata təsir etmişdir. Bu cür əsərlər daha əvvəl yazılı bil-məzdimi? Çətin. Çünkü sovet senzurası deyilən "stanok" buna zəmin yaratmadı. Ona görə də tarixi romanlar, ümumilikdə tarix kölgədə qalırıdı. Tarixi romanlar həm əvvəlki dövrlərin ictimai-siyasi həyatını, həm öz dövrünün həyatını və vacib şəxslərin obrazlarını yaratmaq üçündür. Bu yaxınlarında Akademik İsa Həbibbəylinin "Böyük ədəbiyyat" nehengi Məhəmməd Səid Ordubadi" haqqında yazılmış monoqrafiyasını oxudum. Dünya və Azərbaycan ədəbiyatında da tarixi romanlar yazan müəlliflər bəs qədərdir. Dünya ədəbiyyatından məsələn, Volter Skotu qeyd edə bilərik.

A.N.Pautnik tarixi romanlar haqda deyirdi ki: "Tarixi roman-keçmiş tarixi ardıcılıqla

təsvir etməkdir. Janrıñ tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və

şəxsləri müasir tələblər baxımından eks etdir-məkdir". Amma tarixi roman əsərlərinin yaranma-

Azərbaycan ədəbiyatında tarixi romanlar

sında yazıçı təxəyyülünün də rolü böyükdür.

Səməd Vurğunun "Vaqif" dramını oxuyanlar bilər. Əsərdə həm İbrahim xanın, həm də Qacarın da obrazları yaradılıb. Məsələn, əsərdə Ağa Məhəmməd şah Qacarı mənfi obraz cildində görə də bilərik, xoşumuz gəlməyə də bilər. Amma tarixə baxanda görürük ki, Qacar mehz şahlıq dövründə böyük və əzəmetli dövlət yaradan, hazırda bildiyimiz İranı isə həmin dövlətin üzərində bərqrər edən bir şəxsiyyət olmuşdur. Məhz burada yazıçı təxəyyülü bundan ibarətdir.

Azərbaycan ədəbiyatında tarixi roman kimi bir neçə əsər adı da saya bilərik.

Məsələn, M.S.Ordubadinin "Qılinc və qələm", i.Muğannanın "Məşhər", Y.V.Çəmənzəminlinin "iki or arasında", F.Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Əzizə Cəfərzadənin "Bakı-1501", "Yad et məni" və s. kimi bir sıra romanlar.

Eلا ilk tarixi romanlardan birini Məhəmməd Səid Ordubadi yazmışdır. Adı çəkilən "Qılinc və qələm" əsərində Nizaminin dövrü, mənsub olduğu mühit, o dövrde yazış-yaradanlar əsas süjet xəttidir. Məsələn, bu romanda da təxəyyül var ki, o da obrazlardan biri olan sərkərdə Fəxrəddindir.

Və yaxud da Yusif Vəzir Çəmənzəminlinin əsərləri. "Qızlar bulağı" tarixi romanında bizim eradan əvvəllərə - daha dəqiq ibtidai icma quruluşuna, qəbilə dövrünə qədər müraciət edilir. Bu romanda kökümüzün, ulu nəslimizin adət-ənənələ-

rindən tutmuş, yaşam şəraitlərinə qədər görə bilərik.

Digər bir romanı, "Qan içinde" romanı Qarabağın tarixi ilə bağlı faktlara əsaslanan zəngin bir romanıdır. Qan içinde adı bildiyimiz kimi sonradan qoyulub və İlkin ad variantı "İki od arasında" idi.

İsmayıllı Şixlının "Dəli Kür" romanı da bizləre məlumudur. Bu əsərdə keçən əsrin sonlarında Azərbaycan kəndində hökm sürən münasibətlər canlandırılmışdır. Əsas qəhrəman Cahandar ağasıdır və o feodal obrazı libasında təqdim edilmişdir.

Bu gün bəzən tarixi romanlar haqqında irəli geri fikirlər səsləndirilir ki, onlardan biri də tarixi roman yazmanın sadə olmayı, həmin romanı yazanın sadəcə faktları köçürməyi və s. kimi fikirlərdir.

Tarixi roman qələmə alan müəllif ilk növbədə özünü həmin tarixə aid etməlidir. Bunu hiss etmək lazımdır, mənçə. O, yazdığı tarixi dövrün hadisələrini, faktlarını öyrənilərək bilməklə yanaşı, həmin dövrün adət-ənənələrini, dəyərlərini, ümumi olaraq psixologiyasını da bilməli və öz yazıçı təxəyyülündə saf-çürük etməlidir. Belə olduğu halda həmin romanı uğurlu saymaq olar.

Dostoyevski deyir ki, yazıçı tarixi hadisələri olduğu kimi təsvir etməməlidir. Çünkü hər bir insan keçmişdə baş verən hadisələr haqqında fikir-ləşir, hadisələrin başlangıcı və sonunu görür, bütün bunlar isə sənətkarın münasibətini müey-yənləşdirən amillərə çevrilir.